


Cümhuriyyət dövrü teatrı


Azərbaycan peşəkar teatri, bildiyimiz kimi, 1873-cü il martın 10-da Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komedyasının tamaşası ilə təşəkkül tapıb. Sonralar Həbib bəy Mahmudbəyovun, Cahangir Zeynalovun, Əbdürəhim bəy Haqverdiyevin, Hüseyn Ərəblinskinin, Sıdqi Ruhullanın, Abbasmırzə Şərifzadənin, Hacıbəyli qardaşlarının (Üzeyir Bəy və Zülfüqar bəy, bir qədər Ceyhun bəy də bu dəstədə olub) rəhbərlik etdikləri müxtəlif ("Şirkət", "Müsəlman artistləri dəstəsi" və s.) truppalar, həmçinin "Nicat", "Həmiyyət", "Səfa", "Müdiriyət", "Azərbaycan artistləri it-tifaqı" truppaları fəaliyyət göstərmiş, səhnə sənəti münəyyən dövrlərini təmsil etmişlər. Azərbaycan milli teatri institutional mədəniyyətin (dövlət təsisatının mədəniyyət qurumu) faktı kimi 1919-cu ildən fəaliyyətdədir.

1918-ci il 28 mayda elan olunmuş Azərbaycan Xalq Cumhuriyyəti bir neçə ay sonra Dövlət teatrosu yaratdı. Dövlət teatrosu əsasən rus opera truppasından ibarət idi. Arada həmin kollektiv dram ta-

maşaları da hazırlayırdı. Daha peşəkar yönümlü Hacıbəyli qardaşları truppasının və digər teatr dəstələrinin aktyorluq qabiliyyətləri üzvlərini bir yerdə cəm edərək Dövlət teatrosu nəzdində Azərbaycan Dövlət Truppası quruldu. Dram, opera və operetta tamaşalarını bu truppa oynayındı. Dövlət teatrı Mayilov teatrinə (indiki Opera və Balet Teatrinin binası) fəaliyyət göstərirdi. 1918-ci ilin fevralında Tağıyev teatrinə erməni daşnakları tərəfindən vəhşicəsinə yandırılmışdı. Mayilov teatrında əsasən, bəzən haftanın altı günüünü, ancaq rus opera truppası oynayırdı. Teatrın icarədarı (antreprenyör) Pavel Amiraqo idi. O, sərbəst, istədiyi vaxt, istədiyi səyyar rus truppaları ilə müqavila bağlayırdı. Azərbaycan opera tamaşaları ayda bir, ya da iki dəfə Mayilov teatrinə fəaliyyət göstərilirdi. Dram tamaşaları çox az oynanılırdı. Onlar da əsasən Mərkəzi fahla klubunda (indiki Sabir bəyin aşağı hissəsindəki klubda), Haşimovun evində yerləşən "Türk ocağı" salonunda (indiki Gənclər meydanı yerləşən mülkdə) və bu kimi yerlərdə təqdim olunurdu.



Xurşid teatrı. 10.06.1918



N.Narimanov. "Nadir Şah Əfşar". 10.01.1919

C.Cabbarlı. "Bakı mühəribəsi". 16.09.1919

Əbdürəhim bəy Haqverdiyev. "Dağilan tifaq". 05.02.1920

Truppanın adı Mayilov teatrında olsa da, daimi binası yox idi. Buna görə də tamaşalar müntəzəm oynanılmırıldı. Həmin dövrdə Bakıda Rus operası, Opera teatrı ilə üzbəüz

binada, keçmiş Kolizeyin yerləşdiyi mülkda "Mali teatr" (rus dramı), rusca "Ulıbok" teatrı (indiki Kukla teatrinin binasında), "Pelman" ("Pel Mel") rus teatrı (indiki Rus Dram Teatrinin binasının yerində), rus truppasından ibarət "Momus" teatrı (indiki Nizami küçəsi 29 sayılı binada), "İntim teatr" (rus truppası) müntəzəm fəaliyyət göstərirdilar.

Sabiq Tağıyev teatrinin (indiki Dövlət Müsiqili Teatrinin binasının yerindəki teatr) təmirinə kimsə maraq göstərmirdi. Azərbaycan dilində dram tamaşaları nadir vaxtlarda (yəni bina Pavel Amiraqo canabları tərəfindən məşğul edilməyəndə) Mayilov teatrında göstərilirdi. Hatta 1920-ci illərdə də belə oldu. Hökumət teatrı yaradıldı (1920-ci ilin 1 iyununda) və oraya rus opera, gürçü dram truppaları da əlavə edildi. Azərbaycan dram truppası yənə müntəzəm tamaşalar oynamaq hüququnu qazana bilmədi. Rus operaları üstünlük təşkil edirdilər. 1922-ci il yanvarın 17-də Tağıyev teatrinin binası təmir edilib Azərbaycan Opera və dram truppasına verildi. O vaxt

bu iki kollektiv bir truppa idi. Opera teatrı rus operasına və digər truppalara (gürçü, polşak və s.) qaldı. 1925-ci ildə Opera truppası (operetta ilə birgə) dram truppasından ayrılib. Opera teatrinin binasına köçdü. Yalnız bundan sonra bugünkü Akademik Milli Dram Teatrı sərbəst və müntəzəm fəaliyyətə başladı.

Dövlət müəssisəsi elan edilsə də, əksər vaxtlar afişa və məramnamalarda (programmlarda) böyük hərflərlə Dövlət Türk Teatrosu (bəzən Hökumət Türk Teatrosu) yazılısa da, sənət ocağının təntənəli açılışı 1919-cu il oktyabrın 24-də oldu. Təntənə dörd gecə davam etdi. Birinci axşam Mütəşəvət Partiyasının nümayandası Rza Zaki Lətifbəyov nitq söylədi və sonra İsa bəy Aşurbəylinin (Aşurbəyov da yazılır – İ.R.) "Azərbay Can" pyesinin tamaşası oynanıldı. Sahərisi "Dəmirçi Gava" (Şəmsəddin Sami), o biri günlər Cəfər Cabbarlinin "Bakı mühəribəsi" və Mirzə Bala Məmmədzadənin "Bakı uğrunda mühəribə" ("Bakı uğrunda mühəribə və ya Nuru Paşanın igidiyi" kimi də yazılıb) dramlarının tamaşaları göstərildi.

1919-cu ildə Qulamzadə Şərifzadə yənə Azərbaycan Dövlət Teatr Heyatının müdürü, Zülfüqar Hacıbəyli onun müavini oldu. Dövlət Teatr Heyatının vəkili Məmmədəli Sıdqi, rəssamı Əzim Əzimzadə idilər.

"Azərbaycan" qəzetinin 9 oktyabr tarixli sayında Qulamzadə Şərifzadə yazırkı ki, dram və operetta dövlətin olacaq. Buna görə də teatra aktrisa və aktyor dəvət edirdi. Həmin qəzetdə oktyabrın 22-də truppaya qəbul olunanlar bayanlanır. Siyahının sıra göstəricilərini və adları qəzetin çap etdiyi kimi saxlayıram.

Rejissorlar: Aleksandr İvanov, Abbasmırzə Şərifzadə, növbəti rejissor Sıdqi Ruhulla.




Ulyam Şekspir. "Kral Lir". 19.03.1920

səmlə bütövlüyü gözlənilmirdi, aydın aktyor oyun-üslub formasından danışmaq əsassız idi. Truppenin tərkibi istənilən vaxt, istənilən şəkildə dəyişilirdi. Rus, erməni, yunan... millatından olan aktrisalar azərbaycanca çox pis danişirdilar, ancaq macburiyət qarşısında onları truppada saxlayırdılar. Bütün bunularla yanaşı, vahid kollektiv yaratmaq cəhdini aydın sezikirdi. Truppa Bakıda olan və bu şəhərə gəlib-gedən teatr kollektivlərini kor-korana təqlid edir, onların ziyanlı təsirlərinə maruz qalır, eyni zamanda, müəyyən peşəkarlıq keyfiyyətləri əzx edir, əsər və rol üzərində işləməyin səmərəli cəhatlərini öyrənməyə çalışırı.

Ona görə də bugünkü Azərbaycan Akademik Milli Dram Teatrının müntəzəm, peşəkar sənət ocağına məxsus repertuar siyahısını 1919-cu ildən verməyi məqsədəyən sayıram. Xatırladım ki, 1919-cu ilin payızınadək opera truppa "Zülfüqar bay və Üzeyir Bay Hacıbəyli qardaşları müdürüyyəti" kimi tamaşalar göstərib. Bunlarla paralel, qısa müddət dram aktyorları "Mali teatr" adı ilə kiçik səhnəciklər, intermediyalar, meyxanalar da oynayıb. Onları repertuar planına salmağa lüzum olmadığı üçün mən də bu fikirdən yan keçmişəm.

Oxuculara aydın olsun deyə, bir daha xatırladıram ki, hətta 1920-ci illərin əvvəllərində də müəyyən bir tərtibat (məsələn, otaq və ya meşə) neçə-neçə tamaşada olduğu kimi saxlanılırdı. Tamaşalarnda musiqidən komponent kimi deyil, fasılədə əyləncə məqsədilə



Hüseyin Cavid. "İblis". 1918-1919


Aktrisalar: Qəmər xanım, Yeva xanım, Aleksandra Olenskaya, Liza xanım, Leyla xanım, xanım Tanailidi və Məxfurə xanım.

Aktyorlar: Həsən Sabri Abdullazadə, Məmmədətgäi Bağırov, Ələkbər Hüseynzadə, Xəlil Hüseynov, Hüseynəga Hacibabəyov, Ağasadiq Gəraybayov, Rza Darablı, Bağır Cabbarzadə, Əlisləm Daşaşov, Möhsün Cəfərov, Q.Mahmudov, Mirabdulla Miriyev (Mizinski), Yunis Nərimanov, Hüseynqulu Sarabski, Sıdqi Ruhullə, Mir Paşa Sadıqov, Abbasmirzə Şərifov və Hacibaba Şərifov.

Göründüyü kimi, bir qisim şöhrətli aktyorların, məsələn, Mirzəağa Əliyevin, Əbülləsan Anaplinin, Murad Muradovun... adları truppenin siyahısında yoxdur. Onlar dövlət teatrının tamaşalarında oynasalar da, əsasən hala ki müstəqil fəaliyyət göstərən "Zülfüqar bay və Üzeyir Bay Hacıbəyli qardaşları müdürüyyəti"nin dəstəsində çalışırdılar. Hüseyin Ərablinski mart ayında qatla yetirilərək rəhmətə getdi. Abbasmirzə Şərifzadə ilə Aleksandr İvanov baş rejissor kürsüsündə tez-tez biri-birini avəz edirdilər.

Mayilov teatrı binasına çətinliklə düşə bilən Azərbaycan truppa "Türk ocağı" nəzdində həftədə 2-3 dəfə ucuz qiymətə, müəyyən çətinliklər bahasına tamaşalar oynayırdı. Həftənin digər günlərini "Türk ocağı"nda yəhudi, gürcü, polyak, ukrayn... dillərində tamaşalar göstərilirdi. Burada biletler nisbatən ucuz qiymətə satılırdı.

Repertuar seçilməsində vahid, yaxud müəyyən məqsəd izləyən tələb-ölçü, prinsip, estetik qayə duyulmurdu. Tamaşalarda an-

Əbdürəhim bay Haqverdiyev. "Kimdir müqəssir?".
Tamaşa öncəsi Məmməd Əmin
Rəsulzadənin məruzəsi

istifadə edilirdi. O da bilavasita milli üçlüklə (xananda, tar, kaman) olurdu. İyirminci illərin ortalarında isə skripka və roylardan tamaşa gedişatında istifadəyə başlanıldı. Sonralar tədricən çalğı alətlərinin sayı artırıldı. Bununla belə, musiqi özü də hər tamaşada olmurdı.

Bəzən iyirminci illərin əvvəllərinə aid matbuatdakı yazıldan oxuyuruq ki, filan "tamaşa üçün səhna makinaçları çox dəhşətli, çox qayibanə sütun, divar... hazırlayıblar..." Ona görə də hansısa tamaşanın göstəricisində rəssam və bastəkarın adlarının olmaması təəccübülu görünməsin.

"Əlbəsə, butafor və qrim rəssami" ifadəsi həmin dövrün afişa, elan və məramnamalarında daha çox işlənilib. Mən onları, əsasən, ümumiləşdirib "Geyim" kimi vermişəm.

"Irşad" qəzeti 1919-cu ildə yazdı ki, müsəlman teatri müəyyən icarədarların mərhamatından çox asılıdır. O icarədarlar ki, kefləri istadıkları zaman öz doğma millatlarına doğma ana dilində tamaşa göstərməyə icaza verirlər.

Iyirminci, hətta otuzuncu illərin əvvəllərində, vaxtilə başqa rejissor tərəfindən hazırlanmış tamaşaya bir, bəzən bir neçə il sonra yeni quruluş verən başqa sənətkar köhnə tərtibatdan olduğu kimi, yaxud cüzi dəyişikliklərə istifadə edib. Belə olan təqdirdə

məramnamalarda rəssamin adı yazılmayıb.

1919-1920-ci illərdə tez-tez premyeler oynanılsa da, əksar tamaşalar çox az, hətta bəzən cami bir dəfə göstərilib. 1919-cu ilin noyabrından 1920-ci ilin 28 aprelinə kimi (Qırmızı ordunun Azərbaycanı ilhaq etdiyi günə qədər) oynanılan əsas tamaşalar bunlar idi: "Hacı Qara" (Mirzə Fatali Axundzadə), "Ev təbiyəsinin bir şaklı" (Nacəf bay Vəzirov), "Ölüler" (Cəlil Məmmədquluzada), "Kimdir müqəssir?", "Bəxtsiz cavan", "Ac hariflər" və "Ağa Məmməd şah Qacar" (Əbdürəhim bay Haqverdiyev), "Şəmdan bay" və "Nadir şah Əfşar" (Nəriman Nərimanov), "Bir saatlıq xalifa" (Abdulla Şaiq), "Ulduz və ya Trablis müharibəsi" və "Ədirnə fəthi" (Cəfər Cabbarlı), "Səyavuş" (Mirzə Rza Vaizzadə). Firdovsinin "Şahname" əsərinin motivləri əsasında yazılıb), "Otello", "Kral Lir" (Vilyam Şekspir), "Zoran təbib" (Jan Batist Molyer), "Pulsuzluq" (Ivan Turgenev. Tərcümə və təbdil edən Ceyhun Hacıbəyli), "İntiqam" (Namiq Kamal. "Qaplan paşa" və "Gülnihal" kimi də təqdim olunub), "Qazavat" (Sergey Lanskoy), "Yezid ibn Müaviyya" (Osmanlı ədibi Curci Zeydanın tarixi romanı əsasında intixab edən Mehdi bay Hacinski), "Napoleonun ölümü" ("Sankt-Helen cazirasında imperator Napoleonun vəfatı", Nadejda Loxmanova).

İlham Rəhimli
professor



Q.Qırğızy. "Edam". 16.06.1918